

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

Nº 190 (1798) 13 oktyabr 2018-ci il

(əvvəli ötən sayımda)

Naxçıvan şərqi qapısı olmaqla yanaşı, həm də qədim mədəniyyət beşiyi, tarixi kitabələrin tapıldığı coğrafi ərazidir. Bax, bu mənada məsələyə yanaşanda məlum olur ki, bu gün tarixçilərin böyük maraqla təsdiq etdikləri və özündə minilliklərin sırlarını saxlayan abidələrimiz həqiqətən də çox böyük bir mədəniyyətin göstəricisidir. Həmin böyük mədəniyyətin göstəricilərindən sayılan imamzadələr barəsində fikirlərimizi davam etdirərkən vurğulamaq yerinə düşər ki, Naxçıvan ərazisində bu gün də müqəddəs ünvanlardan sayılan imamzadələrdən

Bu kompleksin hündürlüyü isə 4,5 metr olan türbə və 6 metr hündürlüyü olan gümbəzlə hesablanır. Təqdim olunan ölçü vahidlərindən də görünüşü kimi, Nehrəm imamzadəsi çox möhtəşəmdir və bu imamzadənin içərisində də bir qəbir var. Doğrudur, bütün axtarışlara, araşdırılara baxmayaq, üzərində heç bir yazı və fərqləndirici işaretlər olmayan bu qəbrin kimə məxsus olduğunu bu günədək müəyyən etmək mümkün olmayıb. Çünkü vurğuladığımız və araşdırmaçıların gəldiyi nəticə bundan ibarətdir ki, bu qəbirlə bağlı həc bir daş kitabə yoxdur. Yalnız bu qəbrin kimə aid olması ilə bağlı nehrəmlilərin bəziləri arasında mövcud olan bilgilərə istinad

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA

KÜTLƏVİ İNFORMASIYA VASİTƏLƏRİNİN

İNKİŞAFINA DÖVLƏT DƏSTƏYİ FONDU



AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA
KÜTLƏVİ İNFORMASIYA VASİTƏLƏRİNİN İNKİŞAFINA DÖVLƏT
DƏSTƏYİ FONDUNUN MALİYYƏ YARDIMI İLƏ



TARIXİMİZDƏKİ İMAMZADƏLƏR



biri Muxtar Respublikanın Babək rayonunun Nehrəm kəndindədir.

Nehrəm imamzadəsi barəsində danışarkən öncədən vurğuladığımız araşdırmaya da diqqət yetirməli oluruq.

Yəni tarix üzrə fəlsəfə doktoru İlham Əliyevin verdiyi informasiyalara görə, bu tarixi abidə ilk önce AMEA-nın müxbir üzvü F.Səfərlinin tədqiqatları nəticəsində daha geniş ictimai arenaya çıxmışdır.

Həmin araşdırmalardan məlum olmuşdu ki, Nehrəm imamzadəsi də Naxçıvanda mövcud olan inşa olunma tarixi səfəvi şahı II Təhmasibin dövrüne gedib çıxan bu tarixi abidələrə həmyaşiddir. Yəni onların inşa olunma zamanı eynidir.

Mənbələrin verdiyi bilgidən çıkış edərək deyə bilərik ki, Nehrəm kənd qəbiristanlığında bu imamzadə kompleksi məzarlığın mərkəzində yerləşir və kompleksin əsas tikilisinin eni 8, uzunluğu 9,5 metrdir.

etmək mümkündür. Nehrəm sakinləri həmin imamzadə ilə bağlı belə bir fikir söyləyirlər ki, "bu məzar yedince imam Museyi-Kazımın oğlu seyid Əqilə məxsusdur. O da Addasilerin zülmündən qaçaraq bölgənin bu əri yaşayış yerinə pənah gətirmiş, burada əhali arasında bir imam övladı kimi böyük hörmət qazanmış və ölümündən sonra qəbiri üzərində türbə inşa edilmişdir".

Tarix üzrə fəlsəfə doktoru İlham Əliyevin gəldiyi qənaətə görə, məhz türbənin kimə aid olduğunu yalnız bu cür təxmin etmək mümkündür. Ümumiyyətlə isə alimin sözlərinə görə, "Seyid Əqilin qardaş və bacıları da Azərbaycanda və qonşu ölkədə dəfn olunmuşdu.

Belə ki, onun qardaşları Səfi (Səfəfan) Ordubad rayonunun Dülyün kəndində, İbrahim Şərur rayonunun Xanlıqlar kəndində, Əhməd Zəngəzur mahalının Mehri rayonunun Bufçar kəndində, Nasim Təbriz şəhəri yaxınlığında, Nasim Təbriz şəhəri yaxınlığında,

dakı Sofyan qəsəbəsində, bacıları Hökumə xanım Abşeron rayonundakı Şıx kəndində, Rübəbə xanım isə İraq ərazisində dəfn olunmuşdur".

Verilən məlumatlardan da görünüşü kimi, xalqın inancına görə, müqəddəslərdən sayılan bu seyid nəslinin bir nümayəndəsinin dəfn olunduğu Nehrəm imamzadəsi həm inanc baxımından, həm də arxitektura baxımından çox önemlidir.

Ona görə də yerli əhali, eləcə də yaxın-uzaq bölgələrdən bu müqəddəs ünvana ziyarətə gelirlər. Məhz bu səbəbdən də diqqət mərkəzində olan Nehrəm imamzadəsinin ümumi kompleksini araşdırmaq zərurətə çevrilmişdir.

Aparılan tədqiqat işləri zamanı məlum olmuşdur ki, imamzadənin türbəsi və onun binaları, eləcə də məscid, təkyə və sairənin heç birinin kitabəsi bizim dövrümüzə gəlib çatmamışdır. Sadəcə, türbənin daxili divarlarında dini məzmunlu sözlər yazılmışdır. Həmin yazıları da əvvəlde söylədiyimiz kimi, AMEA-nın müxbir üzvü, professor F.Səfərləri araşdırmış və belə nəticəyə gəlmişdir ki, imamzadənin divarlarına yazılmış həmin yazıda Hicri-qəməri tarixile 1138-ci il (Miladi tarixile 1725-ci il) Mehdi adlı xəttat tərəfindən qeydlər aparıldığı göstərilir.

Onu da qeyd etmək yerinə düşər ki, bu imamzadədən ötən əsrin 1951-1993-cü illərində, eləcə də içərisində yaşadığımız əsrin 2006-2007-ci illərində təmir-bərpa işləri aparılmışdır. Aparılan həmin təmir-bərpa işləri zamanı Nehrəm imamzadəsində müəyyən tikinti işləri görülmüşdür. Yəni imamzadənin eyvanı hörülərə dəhlizə çevrilmişdir. Bu da ibadətə gələnlər üçün müəyyən şəraitin yaradılması

deməkdir. Eləcə də binanın qərb tərəfində düzbucaqlı formada məscid və qoşa minarə əlavə olunmuşudur. Məhz bu görülən təmir-bərpa işlərindən sonra bişmiş kərpiclə inşa olunmuş bina kompleks halına salınmışdır. Bunu xüsuslu vurğulamaqdə məqsədimiz odur ki, bugünkü Nehrəm imamzadəsinin görünüşü onun ilk görünüşüyle eynilik təşkil etmir.

Naxçıvan ərazisində mövcud olan digər imamzadə isə Muxtar Respublikanın başqa bir bölgəsində, yəni Şərur rayonunun Xanlıqlar kəndində yerləşir.

Ümumiyyətlə, Şərur rayonu ərasızı də Naxçıvanın digər bölgələri kimi qədim mədəniyyət, tarix nümunələrlə zəngindir.

Məhz bu zənginliyin bir göstəricisi də rayonun Xanlıqlar kəndindəki Parçı imamzadəsidir. Burada maraqlı doğuran məqamlardan biri də Parçı imamzadəsinin adıyla bağlıdır.

Cünki biz təqdim edəndə vurğuladıq ki, Parçı imamzadəsi Şərur rayonunun Xanlıqlar kəndində yerləşir. Deməli, onda məntiqlə məsələyə ya-naşsaq, "Parçı" sözünün hardan qaynaqlandığına, nəyə işarə edildiyinə diqqət ayırmalıyıq. Məhz biz də məsələnin daha ətraflı təqditmət üçün vurğuladığımız məqamı xüsusi qabartmağa çalışırıq.

İldə etdiyimiz məlumatlara istinad edərək deyə bilərik ki, əslində bu imamzadə ötən əsrin əvvəllerində Xanlıqlar kəndində Parçı kəndini birləşdirən bir ərazidə inşa olunub. Yəni coğrafi baxımdan iki kəndin birləşən nöqtəsində yerləşir Parçı imamzadəsi.

(Ardı var)

Əbülfət MƏDƏTOĞLU



ƏDALƏT • 13 oktyabr 2018-ci il